

# **İSTİ SUYUN SAHƏBOYU VURULMASI İLƏ LAYLARIN NEFTVERİMİNİN ARTIRILMASININ EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏDQİQİ**

## **Qasımlı A.**

Neft yataqlarının işlənilməsi layihəsinin tərtibi zamanı layın sahə boyu sulaşdırılması üsulu qəbul edilir. Qırmakı horizontunun (Qala, Balaxanı-Sabunçu-Ramana yataqları) sahə boyu sulaşdırılması nəticələrinin hərtərəfli təhlili göstərmişdir ki [1], bu horizontların kollektorlarına, hətta uzun müddət işlənilmədə olan laylara belə, sahə boyu su vurulması neftveriminin artırılmasına səbəb olmuşdur.

Kreyq F.F.[2] sulaşma sxeminə lazımi səviyyədə baxaraq, belə nəticəyə gəlmişdir ki, optimal sxem az sayda quyu ilə istənilən neft çıxışının tempini təmin etməlidir. Ən əlverişli suvurma sxeminin tümumi kriteriyası olmadığından müəyyən şəraitlərdə çox sayda amillərlə səciyyələnir. Hər bir sxem özünün mənfi və müsbət tərəfləri ilə fərqlənir. Əgər bu amillərin hamisini yox, ən əsasını nəzərə alsaq, onda beşnöqtəli sxemi üstün sayımaq olar.

Ədəbiyyat təhlili göstərir ki, çətin çıxarla bilən ehtiyata malik layların neftverimini isti su vasitəsilə artırmaq mümkündür. Bu sahədə çox sayda nəzəri və eksperimental tədqiqat işləri aparılmışdır. Lakin, eksperimentlər, vurulan suyun radial paylanması və quyular arasında interferensiyanın baş verməsini təmin etməyən xətti lay modellərində aparılmışdır.


İşlərde [3,4,5] göstərilir ki, ən yaxşı nəticəni yüksək özlülüyü neftlərə malik laylara sahə boyu isti suyun vurulması ilə almaq mümkündür, belə ki, bu zaman məsaməli kollektorlarda yüksək temperatur proseslərinə xas olan tex-noloji mürəkkəbləşmələr baş vermir.

Məsələnin aktuallığını nəzərə alaraq qeyri-Nyuton neftlərə malik layların neftverimini artırmaq məqsədilə beşnöqtəli quyu düzülüşünü təqlid edən lay elementinin modelində yüksək təzyiq və temperatura malik suyun sahə boyu vurulmasına aid eksperimental tədqiqatların aparılmasına ehtiyac duyulmuşdur.

Bunu nəzərə alaraq, Palçıq Pilpiləsi yatağı tırmışında vurulan suyun tempaturunun neftverimine təsirini tədqiq etmək məqsədilə iki ölçülü lay modelində 10 MPa təzyiqdə və  $20 \div 260^{\circ}\text{S}$  temperaturda eksperimental tədqiqatlar aparılmışdır [6].

İstifadə olunan lay modelinin məsaməliliyi 0,33, keçiriciliyi isə, suya görə,  $0,2 \text{ mkm}^2$ -a bərabər olmuşdur. Tədqiqatlarda Palçıq Pilpiləsi yatağından (hor. KC<sub>2</sub>) getirilmiş,  $20^{\circ}\text{S}$ -də sürüşmə gərginliyi  $70,5 \text{ mq/sm}^2$  və struktur özlülüyü 136 mPa:s olan neftdən istifadə edilmişdir.

Əvvəlcə neftin struktur özlülüyünün və sürüşmə gərginliyi həddinin temperaturdan asılılığı tədqiq edilərək, şəkil 1-də nümayiş etdirilir.




Şəkil 1. Palçıq Pilpiləsi neftinin özlülüyünün və sürüşmə gərginliyi həddinin temperaturdan asılılığı

Şəkil 1-dən göründüyü kimi, neftin qeyri-Nyuton xassəsi yalnız  $47^{\circ}\text{S}$ -də yox olur, özlülüyü isə  $90^{\circ}\text{S}$ -də  $9,5 \text{ mPa} \cdot \text{s}$  təşkil edir.

Təcrübələr zamanı vurulan suyun temperaturu  $20; 100; 180$  və  $260^{\circ}\text{S}$ , təzyiqi isə  $10 \text{ MPa}$  olmuşdur. Təzyiq düşgüsü  $0,05 \text{ MPa}$  ölçüdə saxlanılmışdır. Alınmış nəticələr şəkil 2-də nümayiş etdirilir.

Birinci eksperimentdə lay modelinə vurulan suyun temperaturu  $20^{\circ}\text{S}$ , təzyiqi  $10 \text{ MPa}$  olmaqla, son neftvermə əmsali  $40,0\%$  təşkil etmiş (əyri 1, şəkil 2) və bu nəticəni almaq üçün lay modelinə dörd məsamələr həcmi su vurulması lazımlı galmışdır. Eksperimentin davamiyəti 40 saat təşkil etmiş, susuz neftvermə əmsali  $15,8\%$  olmuşdur.



*Şəkil 2. Neftvermə əmsalının 1-20°C; 2- 100°C; 3- 180°C və 4- 260°C temperaturlarda vurulan suyun həcmindən asılılığı*

Palçıq Pilpiləsi neftinin tərkibində qatran və parafin vardır və 20°C-də özlü-plastik xüsusiyyətə malikdir. Bu cür neftlərin süzülməsi zamanı layda neftin tərkibində olan aktiv komponentlərin səxur səthində adsorbsiyası baş verir ki, bununla da məsaməli mühitdə 20°C-də neftin süzülmə sürəti azalır. Digər tərəfdən, özlülük dayanıqsızlığı (sixışdırılan agentin özlülüyü sixışdırılan agentin özlülüyündən artıq) olanda vurulan su lay daxilində dəyişkən hərəkət edərək, neft sahəsinə dillər şəklində daxil olaraq, özündən sonra böyük sayda müxtəlif formada və ölçüdə neft selikləri qoyur.


Çoxsaylı tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, neftlə suyun özlülükleri fərqi artıraqca layın işçi agentlə əhatə əmsali

azalır. Bu cəhətdən ən yaxşı vəziyyət bu fərqli vahid və ya ondan da kiçik qiymətlərində alınır. Əgər vurulan suyun hərəkətliliyi sixışdırılan neftin hərəkətliliyində yüksəkdirsə, onda su-neft kontaktının yerdəyişməsi nəticəsində layın ümumi müqaviməti (hərəkətliliyin eks qiyməti) azalır, bu zaman az hərəkətli neftin zonası artır, çox hərəkətli suyun işə zonası azalır. Bununla da layın sixışdırma ilə əhatəsi azalır.

İkinci eksperimentdə vurulan suyun temperaturu 100°C təşkil etmişdir. Eksperimentin nəticəsi göstərir ki (əyri 2, şəkil 2), alınmış nəticə əsasında qurulmuş asılılıq əyrisi keyfiyyətə əvvəlki əyridən seçilmir. Lakin, bu dəfə 20°C-ə nisbətən neftvermə əmsali 15% çox alınmışdır. Eyni vəziyyət susuz neftvermə əmsalında da alınır. Məsələn, 20°C-də susuz neftvermə əmsali 15,8% alınmışdı, şəraiti eyni saxlamaqla 100°C temperaturda susuz neftvermə əmsali 28,5%-ə yüksəlmişdir. Artım 12,7 % təşkil etmişdir. Birinci eksperimentdən fərqli olaraq vurulan suyun həcmi azalaraq üç məsaməmələr həcmi təşkil etmiş, eksperimentin davamıyyəti beş saat azalmışdır (əyri 2, şəkil 3).

Vurulan suyun temperaturunu 100°C -yə qaldırmaqla neftvermə əmsalının artmasını, neftin struktur-mexaniki xassəsinin dəyişməsi nəticəsində səxur səthində aktiv komponentlərin adsorbsiyasının azalması ilə izah etmək olar. Palçıq Pilpiləsi neftinin struktur-mexaniki xassəsini tədqiq edərkən (şəkil 1), 47°C-dən sonra Nyuton xassəli neftə çevrilidiyi aydınlaşmışdır.

Üçüncü eksperimentdə vurulan suyun temperaturu 180°C-yə qaldırılmışdır. Nəticələr əsasında qurulmuş asılılıq əyrisindən (əyri 3, şəkil 2) görünür ki, bu temperaturda son və susuz neftvermə əmsalları, müvafiq olaraq, 65,5 və 36,0% təşkil edirlər. Vurulan isti suyun həcmi məsaməmələr həcminin 2,5 həcmini təşkil etməklə, prosesin davamıyyəti 30 saat təşkil etmişdir (əyri 3, şəkil 3).



Şəkil 3. Neftvermə əmsalının vaxtdan asılılığı (işarələr şəkil 2-də olduğu kimiidir)

Dördüncü eksperimentdə vurulan suyun temperaturu  $260^0\text{C}$ -yə qaldırılmışdır.

Şəkil 2-dən (əyri 4) görünür ki, bu temperaturda neftvermə əmsalı 72,4% təşkil edir və bunun yaridan çoxu susuz dövrdə alınmışdır. Vurulan suyun həcmi azalaraq iki məsamələr həcmi təşkil etmişdir. Prosesin davamıyyəti də azalaraq, 25 saatə düşmüştür (əyri 4, şəkil 3).

Alınmış nəticələr göstərir ki, vurulan suyun temperaturunun artırılması neftvermə əmsalını artırmaqla yanaşı, eyni zamanda vurulan suyun həcminin də iki dəfə azalmasına səbəb olmuşdur.

Məsələn,  $20^0\text{C}$  temperaturda 40% neftvermə əmsalını almaqdan ötrü modelə 4 məsamələr həcmi suyun vurulması lazım gəlmişsə,  $260^0\text{C}$  temperaturda 72,4% neftvermə əmsalını almaqdan ötrü iki məsamələr həcmi suyun vurulması kifayət etmişdir (şəkil 3).

Fikrimizcə, hazırkı vəziyyətdə müxtəlif temperaturlarda neftvermə əmsalının artması sıxışdırılan neftin özlülüğünün sıxışdırılan suyun özlülüyü nisbətinin yaxşılaşması faktoru əsas rol oynayır. Bunu deməyə əsas verən təcrübədə istifadə edilən Palçıq Pilpiləsi neftinin temperaturdan asılı olaraq özlülüğünün kəskin azalmasıdır (şəkil 1).

Özlü-plastik mayelərin hidrodinamikasının inkişafı və tədqiqatlardan alınan nəticələrin tətbiq obyektinin genişlənməsi neft yataqlarının işlənməsi zamanı baş verən bəzi hadisələrə yeni ızahın verilməsinə səbəb olmuşdur.

Məlumdur ki, mayenin məsaməli mühitdə hərəkəti əsasən onun reologiyası ilə xarakterizə olunur, b.s. mühitin gərginliyi və deformasiyası xarakterinin əlaqələri hesabına.

Palçıq Pilpiləsi yatağına isti su ilə təsir üsulunun tətbiqindən alınacaq effektliyi yoxlamaq məqsədilə nəzəri hesabat aparılmışdır. Hesabata daxil olan düsturlar lay elementinin modelləşdirilməsi üçün istufədə edilmiş düsturların [7] eynidir.

Yuxarıda qeyd olunmuşdur ki, istilikdaşıyıcıların vurulması zamanı ən çox istifadə edilən sxem, mərkəzdə vurucu quyu olan beş nöqtəli quyu sxemi qəbul olunur. Palçıq Pilpiləsi yatağında quyuların qazılması sxemi bu tələbəti ödəyir (blok 13).

Bir vurucu və ya hasilat quyusunun, ikifazalı seli nəzərə alınmaqla sərfi, verilmiş təzyiq düşgüsündə, aşağıdakı düsturla [8] təyin edilir:

$$q = \frac{2\pi k (P_v - P_h)}{\mu_n \left( \frac{28 \cdot 3,15 \ell^{6,75 Z_\phi}}{27 \mu_o} + \ell n \frac{D^2}{4 r_\phi r_c} \right)} \quad \dots \dots \dots \quad (1)$$

Burada  $P_v$ ,  $P_h$  - vurucu və hasilat quyularında təzyiq, MPa,  
 $\mu_n$  - hərəkətlilik əmsali,

$Z_f$  - su-neft sərhəddi frontunda doyumluluğu xarakterizə edən və [9] vasitəsilə təyin edilən hədd

$$1 = \ell^{17Z_f} + (1 - \rho_{qn} - \rho_{qsu} - Z_f) \cdot 14\ell^{14Z_f} - 27,5 \mu_o$$

Aşağıda hesabatda istifadə edilən göstəricilər verilmişdir:	
Keçiricilik, K, $\text{mkm}^2$	0,2
Effektiv qalınlıq $h_{ef}$ , m	9,5
Lay temperaturu $T_0$ , ${}^\circ\text{C}$	50
İşçi agentin temperaturu $T_{su}$ , ${}^\circ\text{C}$	200
Məsaməlik m, %	20
Vurucu quyunun radiusu $r_v$ , m	0,1
Hasilat quyusunun radiusu $r_h$ , m	0,1
Sement həlqəsinin radiusu $r_{sh}$ , m	0,1
Qalıq neftlədoyumluq $\rho_{qn}$ , %	0,2
Qalıq su ilə doyumluq $\rho_{qsu}$ , %	0,22
Vurucu quyunun dirinliyi $H$ , m	927
Vurulan mayenin həcmi istilik tutumu $C_m$ , $\text{Дж}/\text{К}$	1000-4186,6
Süxurun həcmi istilik tutumu $C_s$ , $\text{Дж}/\text{К}$	650-4186,6
Süxurun istilik keçirməsi $\lambda_s$ , $\text{Bt}/\text{m} \cdot \text{K}$	$2 \cdot 1,163$
Quyu divarının istilik keçirməsi $\lambda_{qd}$ , $\text{Bt}/\text{m} \cdot \text{K}$	$38 \cdot 1,163$
İşçi agentin istilik keçirməsi $\lambda_{ia}$ , $\text{Bt}/\text{m} \cdot \text{K}$	$0,573 \cdot 1,163$
Layın temperatur keçirməsi $\alpha_l$ , $\text{m}^2/\text{saat}$	0,00307
Geotermik qradient $\sigma$ , ${}^\circ\text{S}/\text{m}$	0,0178
Yer üstünün orta illik temperaturu, ${}^\circ\text{C}$	14,0
(1) formulası ilə aparılan hesabatlar göstərir ki, beş il müdətində vurulan isti suyun həcmi $200 \text{ m}^3/\text{gün}$ olacaq.	

Neft layında temperaturun paylanması [10] düsturu ilə hesablanmış, onun layda təcrübə paylanması isə [11]-ə əsaslanaraq, radial axın üçün aşağıdakı hali alır:

$$U = \left( \operatorname{erfc} \frac{\sqrt{\lambda_{sik} \cdot S}}{qhc_a \sqrt{\frac{t}{C_{sük,ih}} - \frac{S}{qc_a}}} \right) x \left( t > \frac{C_{ih} S}{C_a q} \right) \left( t < \frac{C_{ih} S}{C_a q} \right) \quad (3)$$

$$\text{Burada } U = \frac{T - T_l}{T_a - T_l}; \quad \operatorname{erfc} v = 1 - \operatorname{erf} v$$


$$v - \text{sərbəst arqumentdir}, \quad S = \pi r^2$$

Düstur (2)-ə görə aparılmış hesabatın nəticəsi şəkil 4-də verilmişdir.

$$\frac{T - T_l}{T_a - T_l} = f(r_i)$$

Şəkil 4-dən görünür ki,  $200^\circ\text{C}$  temperatura malik suyun 5 il müddətində  $200 \text{ m}^3/\text{gün}$  həcmində vurulması nəticəsində istilik frontunun radiusu 96 m olacaqdır.

Qeyd etmək lazımdır ki, təqdim edilən hesabat su-neft kontaktının hasilat quyusuna çatmasına kimi aparılmışdır.




Şəkil 4. layda temperaturun paylanması (1,2,3,4,5 ilə müvafiq)

Şəkil 5-də su-neft kontaktının radiusunun və istilik frontunun zamandan asılılığı verilmişdir. Şəkildən görünür ki, suyun vurulduğu birinci ildə istilik frontu vurulan suyun frontundan geri qalmır, lakin, birinci ildən sonra geri qalmağa başlayır və beş illik istilik daşıyıcının fərqi 100 % təşkil edir.


Layda vurucu quyu ilə haslat quyusu arasında temperaturun paylanması integrallaşdırmaqla layın orta temperaturunun dəyişməsi əyrisini qururuq.

Layın orta temperaturunun istilik radiusundan və zamandan asılı olaraq dəyişməsi şəkil 6-da verilmişdir.

Şəkil 6-ya görə belə nəticəyə gəlmək olar ki, isti suyun vurulması ilə layın temperaturu zamandan asılı olaraq xətti qanununa əsasən dəyişir. Neftin və suyun özlülüğünün temperatururdan asılı olaraq dəyişməsi qanuna uyğunluğunu nəzərə alaraq, istənilən zaman üçün istilik frontunda onun qiymətini tapmaq mümkündür.



Şəkil 5. Su-neft kontaktının radiusunun və istilik frontunun zamandan asılılığı.



Şəkil 6. Layın orta temperaturunun istilik radiusundan və zamandan asılılığı

Məlumdur ki, vurulan suyun temperaturundan asılı olaraq neftin haslatının artması üç əsas faktorun təsiri ilə izah edilir:

- vurulan suyun temperaturunun artması ilə neftin özlülüğünün azalması nəticəsində sixişdirilən neftin və sixişdirilən suyun hərəkətliliyi nisbətinin yaxşılaşması;

- layda səthi-molekulyar qüvvələrin zəifləməsi nəticəsində səxur dənəciklərinə nazik təbəqə halında yapmış neftin su tərəfindən yaxşı yuyulması;

- məsaməli mühitin skeetinin, xüsusiilə neftin istilikdən genişlənməsi nəticəsində qalıq neflə doyumluluğun azalması.

Göstərilən faktorlardan hər biri yüksək dərəcədə sixişdirilən suyun, sixişdirilən neftin termiki xarakteristikası və məsaməli mühitin istilik-fiziki xüsusiyyəti ilə təyin edilir.

Qeyri-Nyuton neftlərə malik layların vurulan suyun temperaturundan asılı olaraq neftvermə əmsalının artmasını onların strukturunun dağılıması ilə izah etmək olar. Belə neflər  $20^0\text{S}$ -də

möhkəm struktura malik olurlar və bununla əlaqədar onların süxur səthindən yuyulması çətinləşir. Temperaturun yüksəlməsi ilə sürüşmə gərginliyi həddi yox olmaqla bərabər özlülük və neft-su sərhəddində səthi gərilmanın azalması ilə səthi-aktiv maddələrin adsorbsiya-solvat təbəqələrinin dağılması məsəmə kanallarının effektivliyini artırır, süxur üzərindəki neftlə molekulyar əlaqə azalır. Bütün bunlar vurulan suyun nəinki yüksək keçirici porlara, eyni zamanda kiçik porlara da daxil olaraq, neftin sixışdırılmasını təmin edir.

Beləliklə, aparılmış eksperimental və nəzəri tədqiqatların nəticəsi onu göstərir ki, Palçıq Pilpiləsi yatağının laylarına isti suyun sahə boyu vurulması ilə neftvermə emsalının artırılmasına nail olmaq mümkündür.

### Ədəbiyyat

1. Джавадов А.А., Джалилов П.И., Шейдаев Ч.М. О целесообразности перехода от контурного заводнения к площадному при разработке коллекторов кирмакинской свиты. /“Азербайджанское Нефтяное Хозяйство”, 1963, № 10, с. 26-29.
2. Крейт Ф.Ф. Разработка нефтяных месторождений при заводнении. /Изд. «Недра», М. 1974. с.25-47.
3. Байбаков Н.К. О повышение нефтеотдачи пластов. /Нефтяное Хозяйство, 1997, № 11, с.6-10.
4. Глазова В.М., Дадаева Э.А., Альферов С.Е. /Разработка месторождений тяжелых и высоковязких нефтей за рубежом. /Обзорная Информация, серия «Геология, геофизика и разр. нефт. месстр.» 1989, вып. 13, с. 17-19.
- 5.Лукянов Ю.В. /Разработка залежей высоковязких нефтей с применением термозаводнения. /Нефтяное Хозяйство, 1992, № 4, с.31-32.
6. Касумов А.М., Гусейнова Ш.Ф. /Исследование полноты вытеснения нефти из пласта при площадной закачке воды в

условиях высоких давлений и температуры. /Изв.АН Азерб.ССР серия Наук о Земле, 1977, № 1, 66-71.

7. Седов А.И. /Методы подобия и размерности в механике. М. «Наука», 1965, 386с.

8. Крылов А.П., Борисов Ю.П., Николайский Н.П. Проектирование разработки нефтяных месторождений. /М. Гостоптехиздат, 1962, 430с.

9. Тимашев Э.В. К расчету дебитов и давлений при разработке месторождений с повышенной вязкостью нефти. /Труды ВНИИ, 1966, вып. 44, с.229-240.

10. Iauverier H.A. The transport of haat in an oil layer by the injection of hot fluid. /“J.Petrol. Texnoloji”, 1960. 12. p/41-44.

11. Малофеев Г.Е. Сравнительная оценка формул для расчета нагревания пласта при нагнетании горячей жидкости. /Изв.ВУЗ-ов, серия «Нефть-газ», 1962, № 4, с.48-52.